

## REDAKTORUN ÖN SÖZÜ

### *İşə yarayan sözlük*

Müxtəlif növ sözlüklər arasında ikidilli terminlər sözlükleri müstəsna əhəmiyyətə malikdir. Hətta hər iki dili yaxşı bilənlər belə elm, sənət və ya texnologiyanın xüsusi sahələrində yazılmış məqalə və kitabları oxuyarkən həmin sahəyə aid terminləri və ifadələri düzgün anlamaqda çətinlik çəkə bilərlər. Digər tərəfdən isə, xarici dili çox dərindən bilməyənlər də (bunlar əksəriyyəti təşkil etmirlərmi?) konkret sahəyə aid yazılı materialları oxumaq məcburiyyətində qalırlar.

Bu halda ağla gələn (və köməyə gələn) ən zəruri vasitə həmin sahəyə aid ikidilli sözlükdür.

Təbiətşünaslıq və texnologiya, iqtisadiyyat və idarəetmənin canı və dili olan riyaziyyat və onun tətbiqlərinə aid kitab və məqalələri oxumaq, konfranslarda məruzə etmək, ünsiyyət qurmaq alımlarə, müəllimlərə, mühəndislərə, mütəxəssis və tələbələrə həyatı vacibdir. Bir zamanlar (1950-ci illərin ikinci yarısında) Sovetlər və Birləşmiş Ştatlar elmlər akademiyaları və riyaziyyat qurumları arasında gedən müzakirələrdən sonra ingiliscə-rusca və rusca-ingiliscə riyazi terminlər sözlükleri yazmağın vacibliyi ön plana çıkmışdı. Bir neçə illik yüksək səviyyəli gərgin iş nəticəsində bu programın ingiliscə-rusca hissəsi Sovetlərdə, rusca-ingiliscə hissəsi ABŞ-da yazılıb tamamlandı və nəşr olundu. İngiliscə və digər xarici dillərdə riyazi və riyaziyyat ətrafi elmi yazıları oxuyan, xarici səfərlərdə olan, elmi məqalələr yanan bir sovet riyaziyyatçısı kimi bu sözlüklərin əhəmiyyətini təsdiq edə bilərəm.

1992-ci ildə Türkiyə Cumhuriyyətində, Marmara, Anadolu, Orta Doğu Teknik universitetlərində dərs deyib tədqiqat apararkən Türkiyəli həmkarlarla mənim aramda türkçə-azərbaycanca-rusca və rusca-azərbaycanca-türkçə riyaziyyat terminləri sözlüğünün yazılıması fikri yarandı. Bu layihənin əsas prinsiplərini müzakirəyə başladıq. Lakin, müxtəlif səbəblər ucbatından, bu layihə müzakirə səviyyəsindən o yana kecmədi.

Təqribən iki il (bir il? il yarım?) əvvəl Gülnarə xanım Cəfərli əlində bir əlyazması ilə mənim yanına gəldi. Rusca-türkçə riyaziyyat sözlüyü

yazmaq istəyi varmış. Bakıda Türkiyədən gələn tələbələrə rusça riyaziyyat dərsləri deyən zaman gelibmiş bu fikrə.

Onu çox çalışqan, həvəslə və çox təvazökar gördüm. Atası Gümrah müəllimin tərbiyəsini aldığı aydın hiss olunurdu. Gülnarə xanımın əlindəki yazı doğru prinsiplər üzərində qurulsa da, hələ bishməmişdi, dolğun deyildi, əhatə dairəsi nisbətən kiçik idi. Bir sözlə, işi o zaman olduğu kimi və ya ona yaxın şəkildə qəbul etmək mümkün deyildi. Gülnarə xanım bu hali məmənuniyyətlə qarşılıdı (!) və sistemli, funksional, əhatəli, daha dəqiq sözlük üzərində işləməkdən həzz alacağını bildirdi.

Gülnarə Cəfərlinin tərtib etdiyi rusca-türkçə riyaziyyat sözlüğünü böyük məmənuniyyətlə oxuculara təqdim edirəm.

Sözlüğün çox adəmin işinə yarayacağına əminəm.

### *Hamlet İsaxanlı*

*Fizika-riyaziyyat elmləri doktoru,  
professor, Xəzər Universitetinin təsisçisi,  
Direktorlar və Qəyyumlar Şurasının sədri*